

## BU İLİN ARXADA QALAN AYLARINDA DA REGIONLarda TİKINTİ-QURUCULUQ VƏ ABADLIQ İŞLƏRİ DAVAM ETDİRİLİR

...Kənd mərkəzi üçün tikilən ikimərtəbəli müasir binanın birinci mərtəbəsində poçt, avtomat telefon stansiyası, kitabxana, tibb otağı, polis və baytarlıq xidməti fəaliyyət göstərəcək. İkinci mərtəbədə isə inzibati ərazi dairesi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və klub yerləşəcək. Xidmet mərkəzində isə kənd sakinlərinə müxtəlif mişəni və ticaret xidmətləri göstərilecek. Kənd sakinləri üçün yeni iş yerləri açılacaq. Burada bir neçə sakin işlə təmin edilecek, ailə təsərrüfatları məhsullarının...



Bax səh. 8

## İKİNCİ NƏSİMİ - ŞEİR, İNCƏSƏNƏT VƏ MƏNƏVİYYAT FESTİVALİNİN PROQRAMI AÇIQLANIB

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dek keçirilecek Nəsimi - şeir, incəsənet və mənəviyyat Festivalında bir sıra yeniliklər olacaq. AZƏRTAC xəber verir ki, ikinci ildə təşkil olunan festival çərçivəsində Bakıda və şairin doğduğu Şamaxıda 30-dek tədbir keçiriləcək. Festivalda bu il ilk dəfə Nəsiminin seçilmiş qəzəlinə bir sıra tedqiqatçı və şeir biliçisi öz şərhini verecek, həmin təfsirlərin müzakirəsi olacaq. "Men ki, dərişem, fəqirəm, padişahi-aleməm" qəzəlinə...

NƏSİMİ FESTİVALİ  
SEİR, İNCƏSƏNƏT, MƏNƏVİYYAT.

Bax səh. 6



Yeni Azərbaycan Partiyası  
Azərbaycanı müstəqillik  
yolunda inkişaf etdirməyə  
qadir bir partiyadır

Heydar

# YENİ AZƏRBAYCAN

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. 11 sentyabr 2019-cu il, çərşənbə / № 165 (5540). Yeni Azərbaycan Partiyasının orqanı. Qiyməti 40 qəpik



## Azərbaycanda yaradılan müasir infrastruktur ölkəmizi Avrasiyada strateji nəqliyyat qovşağına çevirib



**Prezident İlham Əliyev:** Əlat limanının inşası Azərbaycanın Xəzərdə nəqliyyat-logistik infrastrukturun inkişafına verdiyi növbəti töhfələrdən biridir



### DMİTRİ SAVELYEV: TƏHLÜKƏSİZLİK SAHƏSİNDE TƏCRÜBƏ MÜBADİLƏSİ RUSİYA İLƏ AZƏRBAYCANIN QARŞILIQLI MÜNASİBƏTLƏRİNİN MÜHÜM TƏRKİB HİSSƏSİDİR

...Bəri başdan qeyd etməliyəm ki, son illerde Rusiya Azərbaycanın ticarət tərefdəşlarının siyahısında davamlı olaraq aparıcı yerlərdən birini tutur, ölkələrimiz arasında ticarətin həcmi isə də durmadan artır: cari ilin 7 ayı ərzində emtəə dövriyyəsinin həcmi 1,6 milyard dollar olub. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur. Bu il yaxda Azərbaycan Rusiyadan taxi alınması üzrə rekord göstərib: Ulyanovsk vilayətindən ixrac edilən taxi 70 faizi azərbaycanlı istehlakçılara göndərilib, Azərbaycana taxi satan ənənəvi tərefdəş olan Stavropol diyarı isə bu respublikaya 146 min ton taxi yola salıb. Bu, bir il əvvəlki ilə müqayisədə üç dəfə çoxdur. Azərbaycanın təşəbbüsü ilə başlamış bu pilot təcrübəsi uğurlu olub: Rusyanın yeddi regionundan 30-dan çox...

Bax səh. 6

### MİLLİ MƏCLİSİN SƏDRİ ALMANİYAYA SƏFƏR EDİB

Azərbaycan Respublikası Milli Məclisinin Sədrı Oqtay Əsədov Almaniyaya paytaxt Berlinə səfər edib. Oqtay Əsədov sentyabrın 9-da Almaniya Bundesratının birinci vitse-prezidenti, Berlin şəhərinin məri Mixael Müller, Almaniya Bundestaqının prezidenti Volfgang Schüssel, Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Yohannes Karb və...

Bax səh. 3



Fransanın Strasburq şəhərində Azərbaycan icması ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitesinin sədri Fuad Muradov Fransaya səfəri çərçivəsində Strasburq şəhərində Azərbaycan icması ilə görüş keçirilib...



Nazir: Azərbaycan bərpəolunun enerji sahəsində beynəlxalq əməkdaşlığı açıqdır

Energetika naziri Perviz Şahbazov Birleşmiş Ərab Əmərliklərinin paytaxtı Əbü-Dabidə keçirilən "Asiya Enerji Nazirlerinin 8-ci Görüşü"nde...

Bax səh. 3

### NƏSİMİ - 7 BÖYÜK OZANDAN BİRİ

Əlli il önce Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə böyük Azərbaycan şairi İmədəddin Nəsiminin (1369-1417) 600 illik yubileyi keçirilmiş, bununla hem ölkəmizde, hem də xaricdə onun heyat və yadıcılığına maraq artmışdır. Ana dilimizdə yaratılmış olduğu mükəmməl poeziya nümunələri yüz illər boyunca mövqəyinə gəlmiş tələfələr vərən qurdluq sənət almışdır.

Continue Reading



Vyanada Baki Dövlət  
Universitetinin 100 illik  
yubileyi qeyd olunub

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Baki Dövlət Universiteti müsəlman Sərgində yeni tipli ilk ali məktəb kimi yaradıldığı vaxtdan etibarən nailiyyyətlərə zəngin...

Bax səh. 4

Naxçıvanda Aşura  
mərasimi keçirilib

Ümummilli Liderimiz Heydər Əliyev deyib: "Bizim mənəvi, islami deyərlərimiz nəsillərdən-nəsillərə keçib, yaşayıb, bu günlərə gəlib catib. Bunlar bu gün de xalqımızın, milletimizin en böyük mənəvi servətidir". Bu gün müxtələr respublikada dini-mənəvi dəyərlərimiz qorunub yaşadılır...



Musa Quliyev: Dövlətimizin  
həyata keçirdiyi sosial  
siyaset cəmiyyətində  
rəğbətlə qarşılıqlar

"Dövlətimizin həyata keçirdiyi sosial siyaset cəmiyyətindən reğibətlə qarşılıqlar. Bu ilə Prezidenti tərəfindən iki dəfə böyük sosial paket qəbul olunub..."

Bax səh. 4



# Azərbaycanda yaradılan müasir infrastruktur ölkəmizi Avrasiyada strateji nəqliyyat qovşağına çevirib

**Prezident İlham Əliyev:** Ələt limanının inşası Azərbaycanın Xəzərdə nəqliyyat-logistik infrastrukturun inkişafına verdiyi növbəti töhfələrdən biridir

Müstəqil Azərbaycanın regional və global məqyasda ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsində rolü getdikcə artır. Beynəlxalq səviyyədə də etiraf olunur ki, respublikamız Xəzər-Qara dəniz coğrafiyasında və dahanıza arealda təhlükəsizlik, qarşılıqlı inam mühitinin möhkəmlənməsi üçün daim güclü siyasi iradə göstərir və yeni imkanlar təqdim edir. Sevindirici hələd ki, bu gün respublikamızın regional və global məqyasda mühüm rolunu yalnız enerji sektorunu ilə məhdudlaşdırır. Azərbaycanın geostrateji önemini artıran faktorlar sırasında ölkəmizin tranzit daşımaları üçün kifayat qədər əlvərişli coğrafi mövqeyə və genis imkanlara malik olmasına xüsusi qeyd edə bilərik. Avropanın ilə Asiyadan qovşağındakı yerləşməsi respublikamızın istor Şərqi-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Yaradılan müasir infrastruktur ölkəmizi Avrasiyada strateji nəqliyyat qovşağına çevirir. Prezident İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialog Forumunun açılış mərasimində söylədiyi nitqində respublikamızın Avropanın ilə Asiya arasında əlaqələrin möhkəmlənməsində xoş niyyətinə və rolinə nəzərə çatdırıraq vurğulayıb: "Bu gün nisbətən gənc müstəqil dövlət olan Azərbaycan Avropanın ilə Asiya arasında körpülərin yaradılması mühüm rol oynayır. Siyasi, iqtisadi, mədəni körpülər, eyni zamanda, praktiki baxımdan da nəqliyyat bağılılığı yaradan körpülər".

## AZƏRBAYCAN ŞƏRQ-QƏRB VƏ ŞİMAL-CƏNUB DƏHLİZLƏRİ ÜZRƏ MÜASİR INFRASTRUKTURUN QURULMASINA BÖYÜK DƏSTƏK VERİR

Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan özünü ilə üstünlüyündən bəhrələnərək ölkə ərazisindən tranzit daşımaların həcmi artırılmasına nail olmaq üçün müvafiq infrastruktur qurulmasına hərəkətə dəstek verir. Prezident İlham Əliyev bəhə olunan forumdakı nitqində ölkəmizi nəqliyyat mərkəzini əvərləşdirən təmin etmek üçün çox böyük işlər görüldüyündən xüsusi nəzərə çatdırır. "Biz nəqliyyat infrastrukturuna - dəmir imanları, dəmir yolları, hava imanları və magistral yollarla böyük sərməyə yatırıq. Beləliklə, bu gün coğrafi və nəqliyyat mərkəzi olmaq baxımdan Azərbaycan tərəfdəşlərinə çoxlu imkanlar təklif edir", - deyə Azərbaycanın dövlət başçısı qeyd edib.

Deyilənlərin təsdiqi olaraq vurğulanmaq yerine düşər ki, son 15 ildə ölkəmizin Avropanın ilə Asiya arasında mühüm tranzit məkanı əvərləşdirilməsi təmin etmək məqsədilə bir sırə ölümlü layihələr reallaşdırılıb. Respublikamız öz ərazisindən qonşu ölkələrə doğru uzaqdan magistral yolları yüksək seviyədə yenidən qurmaqla həm Şərqi-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin funksionallığının artırmasına, sanballı töhfələr verir. Məlumdur ki, Şərqi-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılmasına 10-dan çox ölkə qoşulub. Ancaq bu ölkələrən heç biri eyni zamanda hər iki dəhlizin yaradılmasında iştirak etmir. Azərbaycan isə yeganə ölkə-

dövlət başçısı bəhs olunan yolun yenidən qurulması üzrə ayrı-ayrı layihələrin tamamlanması mərasimlərində şəxsen iştirak edib və Özünün dəyerləri tövsiyələrinə verib.

Respublikamızın ərazisində həmçi-nin Şimal-Cənub dəhlizinin ayrı-ayrı segmentlərini teşkil edən magistralların yenidən qurulması da uğurla həyata keçirir. İndiyədək respublikamız is-tər Rusiya sərhədine, istərsə də İran sərhədindənək olan magistralların yenidənqurulmasına böyük hecmələr maliyyə vəsaiti yönəldib. Artıq Şimal-Cənub dəhlizinin mühüm segmentlərindən biri olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu yüksək seviyədə yenidən qurularaq istifadəyə verilib.

Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm bir segmentini isə Azərbaycanın mərakezi olmaq baxımdan Azərbaycan tərəfdəşlərinə çoxlu imkanlar təklif edir

"Biz nəqliyyat infrastrukturuna - dəmir imanları, dəmir yolları, hava imanları və magistral yollarla böyük sərməyə yatırıq. Beləliklə, bu gün coğrafi və nəqliyyat mərkəzi olmaq baxımdan Azərbaycan tərəfdəşlərinə çoxlu imkanlar təklif edir"

leşdirilmesi teşkil edir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin qurulması, hər biri 1050 metr olan 4 stansiya yoluğun tikintisini həyata keçirməyi öz hədəfincən görmürdü və ölkəmizin ərazisində bütün işlər yüksək keyfiyyətə təmamlanıb. Həzirdə Yalama-Astara dəmir yolu sahəsində Şimal-Cənub dəmir yolu nəqliyyat dəhlizləri ilə ilk mərhələdə her iki beş milyon ton'a qədər yüksək daşmaq mümkündür. Proqnozlara görə, növbəti mərhələdə bu yüklerin həcmi 10-15 milyon ton'a qədər artacaq gözlənilir.

"Azərbaycanda yaradılmış müasir nəqliyyat infrastrukturunu həm ölkə daxilində, həm də regional çərçivədə əhəmiyyətlərdir"

dir ki, həm Şərqi-Qərb, həm də Şimaldan Cənuba doğru uzanan dəhlizlər boyunca müasir, beynəlxalq tələblərə cavab verən infrastruktur qurulmasına rəsul olmaq istirakçıdır.

Qeyd edək ki, ölkəmizin ərazisindən keçən Şərqi-Qərb dəhlizləri doğru uzanan və Avropa, Qəfqaz, Orta Asiya ölkələrinə əlaqədarlıqdan Şərqi-Qərb nəqliyyat dəhlizi ister iqtisadi şəmərəlli, istərsə də müükəmməl infrastruktur baxımdan olduqca əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəlli istifadə etmək bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-təsərrüfatlı əlaqələrinin gücləndirilmək, bütövlükde regionun inkişafını artırmaq istər. İndiyədək respublikamız qədim İpək Yolunun bərpasına dövlət seviyəsində yüksək siyasi iradə nümayiş etdirir. İndiyədək respublikamız qədim İpək Yolunun bərpası ilə bağlı müxtəlif məsələlərinin müzakirə edildiyi bir sıra beynəlxalq seviyəli tədbirə uğurla ev sahibliyi edib. Bu tədbirlərdə iştirakçı tərəflər ölkəmizin geniş tranzit imkanları barədə məlumat alıblar. O cümlədən indiyədək respublikamızda İpək Yolunun Azərbaycanın keçən hissəsinin yenidən qurulması, bütövlükde Şərqi-Qərbi marşrutu üzrə böyük iş həcmi yerinə yetirilib. Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yoluñ əsaslı şəkildə yenidən qurulmasını iddia etməyənən sahəyə. Ötən dövdə



ölkəmizin ərazisində Şimal-Cənub və Şərqi-Qərb dəhlizləri üzrə infrastrukturun yenilənməsi inkişafında işlər 2019-cu ildə də davam etdirilir. Belə ki, ilin sonuna ətək Astaradan İran sərhədindənək yeni yolu tikilməsi nəzərdə tutulub. Beləliklə, yüksək maşınları Astara şəhərindən girmədən İranın sərhədindənək gedə bileşəklər. Cari ilde, həmçinin yeni Sumqayıt-Rusya sərhədi avtomobil yolu yüksək seviyədə yenidən qurularaq istifadəyə verilib.

Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm bir segmentini isə Azərbaycanın mərakezi olmaq baxımdan Azərbaycan tərəfdəşlərinə çoxlu imkanlar təklif edir

Rusiya sərhədine gəden tamamilə yeni bir yoldur. Prezident İlham Əliyev Azərbaycan-Polsa biznes forumunda söylədiyi nitqində respublikamızda Şərqi-Qərb və Şimal-Cənub marsrullarının üzrə yaradılan müasir nəqliyyat infrastrukturunun həm ölkə daxilindən inkişafını artırmaq istər. 2010-cu ilin noyabrında dövlətətminin başçısının istirakı ilə yeni iman kompleksinə təməl qoyulub. 2014-cü ilin sentyabrında iman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı, 2018-ci ilin yanvarında iki körpüdən ibarət Ro-Ro terminalı istifadəye verilib. 2018-ci il mayın 14-də isə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticaret Limanı Kompleksinin açılışı keçirilib.

Limanın akvatoriyasında dərinləşdirme işləri Niderlandın "Van Oord" şirkəti heyata keçirib. Hemin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub. Bu isə Xəzər dənizindən bütün növ gemilərin limana təhlükəsiz və sərbəst yanalmasına imkan verir. Həzirdə limanın çəkisi 7-8 min tona qədər olan gemilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir. Layihələndirme zamanı limanın akvatoriyasında dərinləşdirme işləri istifadəyənən 10 aydır. 2019-cu il iyulun 1-də isə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticaret Limanı Kompleksinin açılışı keçirilib.

Xəzər sahilində - Ələt qəsəbəsində təkilən Bakı Beynəlxalq Dəniz Ticaret Limanı Kompleksi ölkəmizin tranzit imkanlarının genişləndirilməsi məqsədilə icra olunan en böyük infrastruktur layihələndirilən biridir. Respublikamız Xəzər dənizindən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib.

Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan iman Bakı-Tbilisi-Qars demir yolu xətti ilə birlikdə Şərqi-Qərb nəqliyyat dəhlizinin çox mühüm segmentini teşkil edir. Qeyd edək ki, Xəzərdən on böyük və on məsirin təqdimatlıdır. Respublikamız Xəzərdən böyük iman tikmək növbəti dəfə liderlik keyfiyyəti nümayiş



# Milli Məclisin Sədri Almaniyaya səfər edib



Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Almaniyaya paytaxtında Berlin səfər edib.

Oqtay Əsədov sentyabrın 9-da Almaniya Bundesratının birinci vitse-prezidenti, Berlin şəhərinin məri Mixael Müller, Almaniya Bundesratının prezidenti Volfganq Şoyble, Bundesstaatın Almanıya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Johannes Kars və qrupun digər üzvləri ile görüşlər keçirib.

Görüşlərdə Azərbaycanın xarici siyaseti, Almaniya və Avropanın ittifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ermenistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi, eləcə də parlamentlərə eməkdaşlığı dair geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə münasibətlərin dinamik inkişaf etməsi, Azərbaycan və Almaniya arasında baş tutan yüksək-səviyyeli səfərlər, har iki ölkənin parlamentində fealiyyət göstərən iddiyəti dəstluq qruplarının ikitərəfi münasibətlərə verdiyi töhfələri, Milli Məclis və Bundesrat deputatları arasında beynəlxalq təşkilatlar seviyyesində mövcud olan konstruktiv eməkdaşlıq xüsusi vurğulanıb.

Milli Məclisin Sədri Azərbaycanın Avropana, o cümlədən Almanıyanın enerji təhlükəsizliyinə töhfələri, regionda həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri, Cənub



nib. Alman parlamentarları eləcə de Ermenistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin həlli prosesinə dəstək verməye hazır olduğunu qeyd ediblər.

Bundesratda keçirilmiş görüşdə, həmçinin Bakı və Berlin şəhərləri arasında eməkdaşlıq imkanları müzakirə edilib, paytaxt şəhərləri arasında turizm, tehsil, vətəndaş cəmiyyəti əlaqələrinin möhkəmləndirilməsinə her iki tərəfin maraqlı ifadə olunub. Mixael Müller Berlin şəhərinin məri kimi bu istiqamətə təşəbbüsələr dəstek verməye hazır olduğunu bildirib.

Milli Məclisin Sədri səfər çərçivəsində Bundesstaatın plenar iclaslarında keçirildiyi tarixi Reyxstag binası ilə də tanış olub. O, eləcə də Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqəlendiricisi Yaşar Musayevi qəbul edib.

Oqtay Əsədovu Milli Məclisin deputatları - Aile, qadın və uşaq məsələləri komitəsinin sədri Aqipa Naxçıvanlı, Azərbaycan-Almaniya parlamentlərə əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fetiyyev, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lər Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, eləcə də Milli Məclis Aparatının vezifəli şəxslərindən ibarət böyük nümayəndə heyəti müşayiət edib. Görüşlərdə, həmçinin Azərbaycanın Almaniyada fəvqələdə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib.

## Fransanın Strasburq şəhərində Azərbaycan icması ilə görüş keçirilib



Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Fransa səfəri cərçivəsində Strasburq şəhərində Azərbaycan icması ilə görüş keçirilib.

Bu baremə AZERTAC-a Dövlət Komitəsinin metbuat xidmətindən məlumat verilib.

Komitə sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor sına-

nin, diaspor təşkilatlarının və ayrı-ayrı şəxslərin Azərbaycan Diasporuna Dəstək Fondu müraciət formaları barədə geniş izahat verilib.

Toplantıda bu gün dünən müxtəlif yerlərdə, o cümlədən Fransadakı Koordinasiya Şurasının fealiyyətin merkezləşdirilməsindəki rolü, qarşıya çıxan çətinliklər barədə danışılıb, "Soydaşlar haqqında qanun"un qəbulu ilə bağlı dövlət organlarının müraciət olunduğu bildirilib.

Diaspora İş üzrə Dövlət Komitəsinin sədri soydaşlarımızın təkiflərini dinləyib, icmaların daha səmərəli işləmələri üçün geniş imkanlar yaradılması, xüsusilə azərbaycanlıların daha çox məskunlaşdırıcı yerlərdə yeni məktəblərin açılması ilə bağlı mövcud imkanlar müzakirə olunub.

Görüşdə Azərbaycanın Fransadakı səfəriyinin nümayəndələri də iştirak ediblər.

Səti, bu siyasetin həyata keçirilməsində xaricdə yaşayış azərbaycanlıların rolü, onların şəbəkələşməsinin əhəmiyyəti və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında feal iştirak etmələrinin vacibliyindən dañışır.

Komitənin son bir ilde gördüyü işlərin eks olunduğu videoçarx təqdim olunub, Azərbaycan icmaları-

da, bu siyasetin həyata keçirilməsində xaricdə yaşayış azərbaycanlıların rolü, onların şəbəkələşməsinin əhəmiyyəti və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında feal iştirak etmələrinin vacibliyindən dañışır.

Görüşdə Azərbaycanın Fransadakı səfəriyinin nümayəndələri də iştirak ediblər.

İl səsləndirdiyi beynət münəqişənin nizamlamasına və danışçılar prosesinin gedidi zərbə vurur.

AZERTAC xəber verir ki, bu sözleri jurnalistlərə açıqlamasında ATƏT PA-nın sədri Giorgi Tsereteli söyləyib.

ATƏT PA-nın sədri deyib: "Düşünürəm ki, münəqişənin həllinə nail olmaq məqsədi daşımayan və ölkələr arasındaki müzakirələrə töhfə verməkdən uzaq olan bu cür beynət münəqişənin hər zaman sülh prosesinə zərbə vurur. ATƏT məkanında, Cənubi

Qafqazda mövcud olan Dağılıq Qarabağ münəqişəsi bütün dünəninin, eləcə də bizim təşkilatımızın diqqət mərkəzindədir. Biz daha çox konstruktiv beynət münəqişənin eşitmək istəyirik və konkret addımlar gözləyirik".

Onun sözlərinə görə, münəqişənin edaletli həllinə nail olmaq üçün fikir aydınlaşdırıcıları və fərqli düşüncələri bir araya getirib ortaqlı dil tapmaq lazımdır. Dağılıq Qarabağ münəqişəsinin tənzimlənməsinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq mümkündür.

## Nazir: Azərbaycan bərpəolunan enerji sahəsində beynəlxalq əməkdaşlığı açıqdır



Energetika naziri Perviz Şahbəzov Birleşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Asiya Enerji Nazirlerinin 8-ci Görüşü"nde Azərbaycanı təmsil edib.

Energetika Nazirliyindən AZERTAC-a bildirilib ki, nazir "Rəqəbatlı və məhsuldar enerji üçün yeni texnologiyaların rolü" mövzusunda çıxış edib. O, çıxışında növbəti 20 ilde enerjiyə tələbatın yüksəklik merkezinin Asiya regionuna düşəcəyi ilə bağlı proqnozlarla istinad edərək enerjiyə artan tələ-



enerji ökəsi kimi davamlı inkişafı üçün Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ekoloji cəhdən təmiz texnologiyalardan,

bərpəolunan enerjiden istifadənin

genişləndirilməsinə və energetika

sektorunun liberallaşdırılmasından im-

kan yaranan islahatların həyata ke-

çirilməsindən bahs edib: "Bu gün

Azərbaycanın enerji siyasetində

izlənilən kurs təbii ehtiyatlarımız-

dan səmərəli, bərpəolunan alternativ enerji mənbələrindən işe



batın ödənilməsi ilə eyni vaxtda karbon emissiyalarının azaldılması kimi məsələlərin həlli baxımından tədbirin əhəmiyyətini qeyd edib.

Dünya enerji sistemində texnologiyaların böyük dəyişikliklərə yol açdığını vurgulayan nazir sənaye işləri ilə ilk neftin çıxarılmasından bu gündək Azərbaycanın enerji sektorunda texnologiyalarının tətbiqi ilə

bağlı təcrübəsini bölüşüb. Dünyanın ən nəhəng infrastruktur və global enerji təhlükəsizliyi layihələrindən sayılan, artıq yekunlaşmışdır olan

"Cənub Qaz Dehlizi" ni onun resurs mənbəyi - "Şahdəniz" yatağının işlənməsini qabaqcıl mühəndislik və texnologiyaların nümunələri kimi diqqətə çatdırıb.

Energetika naziri Azərbaycanın

təməlində istifadəyə yönəlib. Öl-kədə elektrik enerjisinin 92 faizini ənənəvi enerji resurslarından - təbii qazdan əldə edir. Bir tərəfdən, ən yeni texnologiyalar tətbiq etməklə təbii qazla işləyən elektrik stansiyalarında yüksək nəticələr əldə etmək, stansiyaların faydalı iş əmsalını yüksəltmək, enerji səmərəliyinə nail olunması istiqamətində tədbirlər görülür. Digər tərəfdən isə karbon emissiyalarını dənərək elektroenergetika sektorunun yaratdığı nəzərə alaraq elektrik enerjisinin istehsalında bərpəolunan enerji mənbələrinin payını artırmağa çalışırıq".

Nazir təmiz, məhsuldar və dayanıqlı enerji ilə dolu geleceyin yaradılması üçün beynəlxalq eməkdaşlığın vacibliyinə də toxunub və Azərbaycanın bərpəolunan enerji sahəsində də bele bir eməkdaşlığı açıq olduğunu bildirib.



Ermenistanın baş naziri Nikolay Paşinyanın Dağılıq Qarabağ ilə bağlı





## Hikmət Babaoğlu: Kimisə siyasi keçmişinə görə fərqləndirmək və hədəf göstərmək doğru deyil

"Hansısa elamətlərə görə cəmiyyətdə insanları fərqləndirmək doğru deyil, zərərlidir. Çünkü cəmiyyət o zaman güclü olur ki, orada insanlar müxtəlif elamətlərinə görə ayrılmır, tam əksinə, ortaq dəyərlər tapılaraq onun etrafında birləşdirilir. Xüsusən siyasi müstəvədə bunu etmək nəticəsi proqnozlaşdırılmış biləmən hadisələrə getirib çıxara bilər ki, bu da yolverilməzdür". Bu fikirleri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qızetinin baş redaktoru Hikmət Babaoğlu deyib.



Hikmet Babaoğlu bildirib ki, Azərbaycanın müstəqillik tarixinin ilk illərində müxtəlif elamətlərinə görə insanların fərqləndirildiyinin və nəticə etibarı ilə də Azərbaycan cəmiyyətinin, Azərbaycan siyasi sisteminin birliyinin, vahidiyinin pozulmasının sahidi olmuşdur. Hazırkı mərhələdə Azərbaycanı güclü edən məhz onun birliyidir.

"Ona görə də, düşündürəm ki, eyni siyasi komandada temsil olunan, sonradan bu və ya digər səbəblərdən vezifədən getmiş insanlar haqqda, yaxud vaxtılıq Azərbaycan cəmiyyətində müxtəlif fərqli siyasi dəyərləri mə-

nimsəmiş, sonra isə ümumi konsolidasiya nəticəsində milli birlik, milli maraqlar etrafında birləşmiş keçmiş siyasi partiya üzvlərini, onun rəhbərliyini nədəsə ittiham etmək, əvvəlki mövqeyinə görə onlara qarşı ayrı-seçkilik mövqeyində durmaq tamamilə yersizdir, doğru deyil. Çünkü siyasi sistemindən dərű, milli gücün də ifadəsi məhz konstruktiv konsolidasiya nəticəsində mümkün olur ki, hazırda Azərbaycan belə bir yüksək həmərəlik mərhələsindən bərpa olub. Bunu pozmağa yönəlmış hər bir addım, deyilən hər bir fikir ümumi-

milli maraqlarımız kontekstində düzgün qəbul edilə bilmez və doğru deyil. Bu günlərdə bəzi millət vəkili vərətinin adından səsləndirilən fikirlər də məhz bu kontekstdə dəyərləndiriləndə doğru hesab edilə bilmez. Baş nazirin müavini, YAP Sədrinin müavini-ləra katibi Əli Əhmədov da bu məsələ ilə bağlı haqlı olaraq öz mövqeyini bildirdi və bunun yolverilməz olduğunu dilə getirdi. O bildirdi ki, hər bir insan bu gün hər hansı bir siyasi komandada vezifədə temsil oluna bilər, sabah həmin siyasi komandanın sırvı üzvü ola bilər. Onun vəzifəsinin dayışması əqidəsinin dayışması, milli maraqlardan kənarda durması kimi səciyyələndirilebilə bilmez. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu məsələlərə toxunaraq bu cür fikirlərin yanlış olduğunu dileydi. Mən düşündürəm ki, hər iki mövqə tamamilə doğrudur. Kimisə siyasi keçmişinə və sosial statusuna görə fərqləndirmək və hədəf göstərmək doğru deyil", - deyə Hikmet Babaoğlu vurğulayıb.

## Kənd təsərrüfatı üzrə Strateji Yol Xəritəsinin icra vəziyyətinə dair müzakirələr aparılıb

İqtisadi İslahatların Tehlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin icra vəziyyəti müzakirə olunub.

Mərkəzin metbuat xidmətindən AZERTAC-a bildirilib ki, iclasda icraçı qurumların fəaliyyətlərinə əlaqələndirilməsi, monitoring, qiymətləndirmə sahəsində izahat və qarşıda duran təpşiricilərin uğurla həyata keçirilməsi məsələlərə toxunulub.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənədə 2020-ci ilədən qarşıya qoylan məqsədlərə çatmaq üçün 9 strateji hədəf və 36 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu hədəflər ətraq təhlükəsizliyinin təmin edilməsi üçün institutional potensialın gücləndirilməsi, maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı, kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişafı, kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldılması və digər tədbirlərdən ibarət olub.

O deyib ki, öten illərdə bu istiq-



mətəd mühüm irəliləyişlərə nail olunub və zəruri addımlar atılıb. Prezident İlham Əliyev apardığı iqtisadi İslahatların nəticəsi olaraq keçən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda bu ilin ilə 7 ayndı kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 9,5 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,1 faiz artıb. Bundan başqa, ölkədə 643 ton barama istehsalı olunub ki, bu da son 21 ilin en yüksək göstəricisidir. Həmçinin tərəvəz, bostan məhsulları və ayrı-ayrı meyeçilik sahələri üzrə Dövlət Komitəsinin və digər qurumların nümayəndələri iştirak ediblər.

Müzakirələrde Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Kənd Təsərrüfatı, İqtisadiyyat, Vəqfiyələr və Fövqəladə Hallar nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin, Məliyyə Bazarlarına Nəzarət Palatasının, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin və digər qurumların nümayəndələri qatılıblar.

Bəzibin məsələsi BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların temsilsiləri, Avstriya İctimaiyyətinin, işgüzər dairələrin nümayəndələri, mədəniyyət və elm xadimləri, bu ölkədəki azərbaycanlı icmanın nümayəndələri qatılıblar.

Yubile yərəşəsi BDU tələbələrinin ifadəsi əsasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirildiyi videokadrın nümayışı ilə başlanıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovaya, ölkəmizin Avstriyadakı səfiri Qalib İrsafilov və BDU-nun rektoru Elçin Babayev çıxış ediblər.

Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovaya bildirib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bir əsr önce Azərbaycan xalqının tarixində önemli iz buraxıb. Cəmi 23 ay süren həmin dövr Azərbaycan tarixində önemli hadisələrlə yadda qalıb, onlardan biri də Bakı Dövlət Universitetinin təsis olunmasıdır. Cümhuriyyətin qurucuları Avropa nümunəsindən, ali təhsil ocağının əsasını qoymaqla yanaşı, oraya həmin dövrün tanınmış alim və mütəxəssislərini dəvət ediblər.

Bakı Dövlət Universiteti yarandığı dövrdən böyük inkişaf yolu keçərək, bu gün neinki Azərbaycanın, elecə də regionun en böyük ali təhsil ocağı və mühüm elm mərkəzidir.

Dövlət Məqrasiya Xidmətinin reisi "DOST kuboku" turnirində qalib gələn məqrasiya könüllüləri ilə görüşüb



"Vətənpərvər" - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymour Nəsimov Misir Nümayəndələr Palatasının Din və Vəqf İşləri Komitəsinin sədri, Misir-Azərbaycan parlamentlərəsi dəstlü qrupunun rəhbəri, İslam Universitetləri Assosiasiyanın baş katibi professor Üsəmə Abd ilə görüşüb.

AZERTAC xəber verir ki, görüşdə Azərbaycanla Misir arasında bütün sahələrdə əlaqələrin inkişafından səhərət açılıb, son vaxtlar Azərbaycana gələn misirli turistlərin sayının artması bu inkişafın bariz nü-

munesi kimi vurğulanıb.

Professor Üsəmə deyib: "Men Azərbaycanla Misir arasında əlaqələrin inkişafına töhfə vermek niyyətindəyəm. Əlimdən gələn edəcəyim ki, Azərbaycan universitetlərinin dünyasının aparcı ali təhsil məssəsisi ilə əlaqələrin genişləşdirilməsi, yaxın gələcəkdə Azərbaycan universitetləri bu böyük beynəlxalq təşkilatla üzv qəbul olunur". O diqqət çatdırıb ki, İslam Universitetləri Assosiasiyanın əsas məqsədlərindən biri də müsəlman ölkələrində təhsil ocaqlarının əlaqələndirmək, onlar arasında münasibət qurmağa kömək göstərmek, müvafiq tədbirlər həyata keçirməkdir.

O deyək ki, bu assosiasiyanın 1969-cu ilə təsis olunub və baş ofisi Qahirədə yerləşir. Hazırda bu quruma 200 universitet daxildir. Assosiasiyanın dünya universitetləri ilə həm elmi araşdırma şəhərində, həm də beynəlxalq konfransların və digər tədbirlərin təşkilində əməkdaşlığıdır.

## Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub



gi kimi yüksək dəyərləndirib. Universitetin keçidiyi şəhəri yola qısa ekskurs edən Elçin Babayev vurğulayıb ki, bu tarixi inkişaf mərhələsində Ümummilli Lider Heydar Əliyevin müstəsnə rol olub. Cəmi iki fakültə ilə fəaliyyətə başlamış universitetdə bu gün 16 fakültədə 22 mindən çox tələbə təhsil alır. Regionun qabaqcıl elm və təhsil müəssisəsi olan BDU bu gün iki elmi-tədqiqat institutu, zəngin laboratoriyaları, elmi mərkəzləri, 125 kafedrası, 3 milyona yaxın kitab fondu olan böyük kitabxanası və digər üstünlükli təri mənim.

Universitetin 150 mindən artıq məzunu arasında dünya şöhrəti alımlar, siyasi xadimlər, görkəmlə



AZERTAC xəber verir ki, Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərində Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzində teş-



şəxsiyyətlər var. Ümummillili Lider Heydar Əliyev, Nobel mükafatı laureati Lev Landau, əfsanəvi kimyaçı Yusif Məmmədəliyev, görkəmləi adəbiyyatşunası alım və yazıçı Mir Cəlal Paşayev, dünya şöhrəti riyaziyyatçı Zahid Xəlilov, tanınmış şərqşünas alım Aida İmanquliyeva və digər onlarca məşhur sima bu şərəfli siyahıda yer tutur.

Universitetin bu günü haqqında danişarkən Elçin Babayev dünyanın tanınmış icimai-siyasi xadimlərinin bu universitetin fəxri doktor olduğunu diqqətliyən. Qeyd edilib ki, bir çox ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Polşa, və Litvanın prezidentləri, Nobel mükafatçıları, NATO, UNESCO və ISESKO-nun rəhbərləri, ABŞ-in Dövlət katibləri və digər görkəmləi şəxsiyyətlər BDU-nun fəxri doktorlarıdır: "Biz fəxri edirik ki, Ümummillili Lider Heydar Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev də həmin siyahıdılardır".

Cıxişının sonunda rektor Elçin Babayev Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovaya BDU-nun fəxri fərmanını təqdim edib.

Tədbirin bedii hissəsində genç dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə "Xəzər virtuozi" kaməra orkestri konsert programı təqdim edib. Konsertdə Azərbaycan və Avropa bestəkarlarının eserləri sesləndirilib. Solistlər Cəmile Qaraçaylı (skripka), Arslan Növəsləi (tar) və Etibar Əsədlinin (fortepiano) ifaları maraqlı qarışılıb.

Tədbirdə BDU-nun 100 illik təxmini dolğun eks etdirən videoçarx göstərilib. Mədəniyyət Mərkəzinin zallarında BDU-nun 100 illik fealiyyəti haqqında tarixi və müasir fotoskilərləndən ibarət sərgi nümayiş olunub.

Qeyd edilməlidir ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubileyin yüksək seviyyədə qeyd olunmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə qazanılmışdır. O diqqət çatdırıb ki, BDU-nun yubileyin müxtəlif seviyyələrde, o cümlədən UNESCO-nun iqamətgahında, dövriyin bir sıra ölkələrində qeyd edilməsinin davamı olaraq bu tədbiri Azərbaycan elmi və təhsilinə göstərilən qay-

dəvət edəcəyim. Ümummillili Lider Heydar Əliyev adı ilə six bağlıdır. Ulu Öndər Bakı Dövlət Universitetini "Azərbaycan xalqının milli sərvəti" kimi yüksək dəyərləndirib, onun məzunu kimi universitetin regionda qabaqcıl təhsil ocağına çevriləməsi üçün çox işlər görüb.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubileyin yüksək seviyyədə qeyd olunmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürün təqdim edilib. Qonaqları universitetin 25 minlik böyük kollektivindən salamlayan rektor ölkə başçısı İlham Əliyev Sərəncamına əsasən BDU-nun yubileyin müxtəlif seviyyələrde, o cümlədən UNESCO-nun iqamətgahında, dövriyin bir sıra ölkələrində qeyd edilməsinin davamı olaraq bu tədbiri Azərbaycan elmi və təhsilinə göstərilən qay-

dəvət edəcəyim. Ümummillili Lider Heydar Əliyev adı ilə six bağlıdır. Ulu Öndər Bakı Dövlət Universitetini "Azərbaycan xalqının milli sərvəti" kimi yüksək seviyyədə qeyd olunmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürün təqdim edilib. Qonaqları universitetin 25 minlik böyük kollektivindən salamlayan rektor ölkə başçısı İlham Əliyev Sərəncamına əsasən BDU-nun yubileyin müxtəlif seviyyələrde, o cümlədən UNESCO-nun iqamətgahında, dövriyin bir sıra ölkələrində qeyd edilməsinin davamı olaraq bu tədbiri Azərbaycan elmi və təhsilinə göstərilən qay-

dəvət edəcəyim. Ümummillili Lider Heydar Əliyev adı ilə six bağlıdır. Ulu Öndər Bakı Dövlət Universitetini "Azərbaycan xalqının milli sərvəti" kimi yüksək seviyyədə qeyd olunmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürün təqdim edilib. Qonaqları universitetin 25 minlik böyük kollektivindən salamlayan rektor ölkə başçısı İlham Əliyev Sərəncamına əsasən BDU-nun yubileyin müxtəlif seviyyələrde, o cümlədən UNESCO-nun iqamətgahında, dövriyin bir sıra ölkələrində qeyd edilməsinin davamı olaraq bu tədbiri Azərbaycan elmi və təhsilinə göstərilən qay-

dəvət edəcəyim. Ümummillili Lider Heydar Əliyev adı ilə six bağlıdır. Ulu Öndər Bakı Dövlət Universitetini "Azərbaycan xalqının milli sərvəti" kimi yüksək seviyyədə qeyd olunmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürün təqdim edilib. Qonaqları universitetin 25 minlik böyük kollektivindən salamlayan rektor ölkə başçısı İlham Əliyev Sərəncamına əsasən BDU-nun yubileyin müxtəlif seviyyələrde, o cümlədən UNESCO-nun iqamətg



## İkinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının programı açıqlanıb

Heydər Əliyev Fondu ve Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalında bir sira yeniliklər olacaq.

AZƏRTAC xəber verir ki, ikinci ildir təşkil olunan festival çərçivəsində Bakıda və şairin doğduğu Şamaxıda 30-dək tədbir keçiriləcək.

Festivalda bu il ilk defa Nəsiminin seçilmiş qəzelinə bir sira təqdimatçı və şeir bilicisi öz şərhini verecek, həmin təfsirlərin müzakirəsi olacaq. "Mən ki, dervişəm, feqirəm, padışahı-aləməm" qəzelinə Azərbaycan, Rusiya, İran, Türkiye və Misisidən 10-dan çox müəllif öz təhlillərini təqdim edəcək. Festivalda bəyənəlxalq mütəqəssimlər, şairlər, alimlər və filosoflar mühəzirələrlə çıxış edəcəklər. Rusiyalı psixoloq Aleksey Sitnikov, ABŞ-dan olan təqdimatçı Alani Qodlas, italyalı şair David Rondoni, Azərbaycanıñı, Böyük Britaniyada yaşayan filosof və rəssam Zeyqəm Əzizov mühəzirələrində Nəsimi ilə keçmişə və müasir dövra aid müxtəlif nezəriyyə və konsepsiylar arasında paraleller aparacaqlar. Festival çərçivəsində, həmçinin almaniyalı alim, tanınmış nəsimiñunas Mixael Hess və Böyük Britaniyada yaşayan təqdimatçı, azərbaycanlı Orxan Mirqasimovun Nəsimi və hürufiñ haqda kitabları təqdim edilecək.

Bu ilki festivalda kino sahəsində dilerərəsi dialog üzrə meşər bəyənəlxalq SİGNIS mükafatına layiq görülmüş filmlərin nümayisi olacaq. Finlandiyalı rejissor Aki Kaurismäkinin "Ümidin o bürü üzü" filmində fərqli dinlər, mədəniyyətlər və heyat terzilərinə malik insanların anlaşıması və dostlaşması eksini təpib.

Silsili tədbirlər çərçivəsində sentyabrın 28- "İcerişshəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəesi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə "El sənəti" I Bakı Bəyənəlxalq Ənənəvi Sonetkarlıq Festivalı da start götürəcək.

Nəsimi festivali çərçivəsində bu il həm də uşaq evləri və internat məktəblərinin sakınları və məzunlarının iştirakı ilə "Ümidin yaradılması" sosial-mədəni layihəsi heyata keçiriləcək. Layihə üzrə dizayn kurslarına cəlb olunmuş 30 iştirakçı öz arzularını təsvir vəsaitləri efsədirib və onların əl işləri sonra köynəklərinə üzərində köçürüldür. Bu köynəklərin festival çərçivəsində nümayışı və satışı təşkil olunacaq. Layihənin məqsədi uşaq evləri və internat məktəblərinin sakınları və məzunlarının yaradıcılıq qobiliyyətlərini inkişaf etdirmək və onlara məşğulluq imkanları yaratmaqdır.

Festival günlərində Bakı və Şamaxıda bir sira sərgilər de olacaq: sentyabrın 28-də Bakıda Şirvanşahlar sarayında açılacaq "İrfani sirlər" sərgisində Azərbaycan, Türkiye, Fransa və Özbəkistandan 10 rəssam və heykələrəsin əsərləri nü-



**NƏSİMİ  
FESTİVALİ**  
SEİR.  
INCƏSƏNƏT.  
MƏNƏVİYYAT.

maiyə etdiriləcək. Saray orasınıñı ehən edən ekspozisiyada mənəvi həyat və ruh tekamülünün sirlərinə həsr olunan videoart, qrafika nümunələri, instaliyasiya və kinetik obyektlər təqdim olunacaq.

Sentyabrın 30-da "Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksində "Daşın neşməsi" IV Beynəlxalq Heykələtraşlıq simpoziumu, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda isə VIII Beynəlxalq "Tullantıdan sənəti" sərgisi açılacaq.

Qala qəsəbəsində istifadəsiz sənaye anbarının divarları üzərində işlənmiş rəsm əsərlərindən ibarət "Danışan divarlar" incəsənət layihəsinin ictimi təqdimati olacaq. Bu layihə çərçivəsində Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların "urban/street art" (şəhər/küçə incəsənəti) janrında yaradıtları əsərlər, Buzovna və Mərdəkan qəsəbələrindən olan yaradıcı uşaqların rəsmləri əsasında divar pannosu da nümayış olunacaq.

Festival çərçivəsində Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılacaq. Rəssamın meşhur "Olümsüzlük otası" (Ölümsüzlük odası) əsəri de ekspozisiyada nümayış olunacaq. Oktyabrın 1-də açılışı olacaq sərgi 2020-ci il Martin 31-dək davam edəcək.

Səməxi rayonunda ise "Şamaxı antologiyası" (1468, Britaniya Muzeyi, London) əlyazmasına dair sərgi açılacaq. XV əsrə Şamaxının mədəni merkez olduğunu, burada yüksək kitab mədəniyyətinin mövcudluğunu nümayış etdirib və şair məcməsu Azərbaycan miniatürələr sənətinin en gözəl incilərindən. Olyazmadakı miniatürler sərgidə müxtəlif üslub və texnikalarla təqdim olunaçaq.

Şamaxıda, həmçinin imadəddin Nəsimiye həsr olunan müasir incəsənət instaliyasiyasının açılışı olacaq. Yüngül metal hissəciklərdən hazırlanmış əsərin müəllifi rəssam Rəşad Ələkbərovdur.

Nəsimi Festivali çərçivəsində bir sıra elan olmuş məsəbəqlərin nəticələri de açıqlanacaq: Azərbaycan Milli Xalqa Muzeyinin söyü ustadına həsr etdiyi xalqa eskişər məsəbəqinən yekun sərgisi açılacaq. Ekspozisiyada məsəbəqin qalibi olan 3 əsər əsasında toxunan xalçaşalar, təqdim edilən işlər arasından müsəffilər heyətinin seçdiyi xalqa eskişərlər nümayış olunacaq. Həmçinin Mədəniyyət Nazirliyinin "SÖZ" layihəsinin genç şairlər arasında elan etdiyi Nəsimi ruhundan, yaxud

bilavasitə onun şeirlərinə nazira olan en yaxşı poetik əsər müsəbəqəsinin nəticələri açıqlanacaq.

Festival çərçivəsində müxtəlif ölkələrin incəsənət xadimləri və qruplarının mənəviyyətini axtarışlarını, dincələr və mədəniyyətərərəsi dialoqu terənnüm edən müsəqə proqramları və təməşələr təqdim olunacaq. Bu proqramlarda ayri-ayri dövrləre aid ru-

hani və müasir müsəqə nümunələri səslənəcək, fiziki imkanları mehdud insanları sağlam şəxslərə bərabərlik və birləşmənin ifadəsi olan rəqsleri nümayış etdiriləcək.

Festival çərçivəsində Almaniyanın "Horizonte" ansamblı, Əfqanistannın "Zehra" Orkestri, Kanadanın "Klara Furey" rəqs qrupu, Böyük Britaniyada "Candoco" və "Lost Dog" rəqs qrupları, Estoniyanın "Tallinn Oğlanlar Xor"u, İsrailin "Dudu Tassa & the Kuwaits" qrupu məraqlı proqramları təqdim edəcək.

Sentyabrın 29-da Şamaxının Meysəri kəndində Xalq artisti Nəzakət Teymurova Nəsimi poeziyası əsasında müşəqamlardan ibaret proqramla çıxış edəcək.

Həmçinin gün Azərbaycan Dövlət Filarnomiyasında isə Azərbaycanın tanınmış caz müsikisi Salman Qəmərovun "Şəmimi dialoqları" lajihəsi çərçivəsində Fransadan Mihəl Qodar (serpent ifaçı), Almaniyadan Marqrit Buxberger (barokko repertuarlı müğənni) və činli Vu Vey (şenq ifaçı) ilə birgə ifaləri təqdim olunacaq.

Festival çərçivəsində sentyabrın 30-da Maqşud İbrahimovun Yaradıcılıq Mərkəzində səhnələşdirilmiş poeziya axşamı keçiriləcək.

Həmçinin gün Opera və Bəlat Teatrında ise Çinin Anhui eyaletinin Huicin Teatrının təqdimatında "İztirablı kənlər" tamaşaşı nümayış olunacaq. Ənənəvi XVIII əsri üslubunda olan tamaşa özündə teatr senəti və müsəqə, eləcə de akrobatiqa və pantomim elementlərini birləşdirir.


Festivalın bağlanması mərasimi oktyabrın 1-de Heydər Əliyev Mərkəzində keçiriləcək. Programda Azərbaycan incəsənət xadimləri, həmçinin ABŞ, Türkiye, İran, İordaniya və Mərakeşdən ənənəvi müsəqə ifaçıları iştirak edəcəklər.

Qeyd edək ki, festival dahi Azərbaycan şairi və mütəfəkkiri imadəddin Nəsiminin (1369-1417) yaradığının tedqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyıb və ilk dəfə 2018-ci ilde keçiriləcək.

Büdəfəki festival həm də şairin 650 illik yubileyinə təsadüf edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serəncamı ilə Azərbaycan şairi və mütəfəkkiri imadəddin Nəsiminin anadan olmasının 650 illiyi ile əlaqədar 2019-cu il "Nəsimi ili" elan olunub.

Nəsimi Festivalının programı ilə aşağıdakı linkə keçid etməkə tanış olmaq mümkündür: <https://nasimi-festival.live/az/program/>.

## Aşura günü Qubada keçirilən humanitar aksiyada 150-dən çox könüllü qan verib



Sentyabrın 10-da Qubada hemofiliyalı, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə təşkil olunan aksiyada 150-dən çox könüllü donordan qan götürüb.

AZƏRTAC-in bölgə müxbiri xəber verir ki, Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası Sehiyyə Nazirliyinin B.Eyvazov adına Hemato-

logiya və Transfusiyologiya İnstitutunun nazirindən Mərkəzi Qan Bankı və Quba Rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə keçirilib.

Mərkəzi Qan Bankının Quba bölməsində təşkil olunan qanvermə aksiyası səhər saatlarından başlayıb. Xüsusi tibb briqadasının həkim-hematologları rayon mərkəzi xəstəxanasının tibb həyəti ilə birgə donorları müəyinə etdik-

dən sonra onlardan qan götürüb.

Aksiyaya iştirakçıları qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə təşkil olunan qanvermə xeyirxah və savab iş oldugu bildirərək, belə aksiyalarla yaxından iştirak etməyin vətəndəliq borcu olduğunu söyləyiblər.

Humanitar aksiya çərçivəsində toplanan qan ırsı qan xəstəliklərinin müalicəsindən istifadə olunacaq.

## Dmitri Savelyev: Təhlükəsizlik sahəsində təcrübə mübadiləsi Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin mühüm tərkib hissəsidir



- Son vaxtlar Azərbaycan ki-bərətəhlükəsizlik strategiyasının işlənilib hazırlanması ilə məşğuldur. Bu strategiyanın zərurılığı ilə bağlıdır.

Rusiya ilə Azərbaycan arasındakı qarşılıqlı fəaliyyət prosesləri xeyli sürətlənəmkədər: cəmi bir həftə ərzində Azərbaycan nümayəndə heyəti Şərqi İqtisadi Forumunun işində iştirak edib, Rusiya Təhlükəsizlik Şurasının katibi isə Bakıda öz həmkarı ilə görüşüb. Rusiya Federasiyası Dövlət Dumasının deputati, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Grupunun rəhbəri Dmitri Savelyev bu və digər proseslərin perspektivlərini şərh edir.

Rusiya ilə Azərbaycan arasındakı qarşılıqlı fəaliyyət prosesləri xeyli sürətlənəmkədər: cəmi bir həftə ərzində Azərbaycan nümayəndə heyəti Şərqi İqtisadi Forumunun işində iştirak edib, Rusiya Təhlükəsizlik Şurasının katibi isə Bakıda öz həmkarı ilə görüşüb. Rusiya Federasiyası Dövlət Dumasının deputati, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Grupunun rəhbəri Dmitri Savelyev bu və digər proseslərin perspektivlərini şərh edir.

- Dmitri Ivanoviç, iqtisadiyyat sahəsində Rusiya-Azərbaycan tərəfdəşləşməsinin dinamikası bizim səhərbətlərimizdən daimi mövzusudur. Qarşılıqlı emtədə dövriyyəsində vəziyyət necədir?

- Bəri başdan qeyd etməliyəm ki, son illərdə Rusiya Azərbaycanın təcərit tərəfdəşlərinin siyahısında dəvamlı olaraq aparcı yerdən birini tutur, ölkələrimiz arasında ticarət həcmi isə durmadan artır: cari ilin 7 ayı ərzində emtədə dövriyyəsindən həcmi 1,6 milyard dollar olub. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur. Bu il yaxşı Azərbaycan Rusiyadan taxıl alınması üzərə rekord göstərib: Ulyanovsk vilayətindən ixrac edilən taxılın 70 faizi azərbaycanlı istehlakçılar gəndəlib, Azərbaycana taxıl satan ənənəvi tərəfdəş olan Stavropol diyarı isə bu respublikaya 146 min ton taxıl yola salıb. Bu, bir il əvvəl ilə müqayisədə üç dəfə çoxdur.

- Bu yaxınlarda Bakıda başa çatmış biznes-missiya hər hansı yeni meyilleri aşkar edib?

- Azərbaycanın təşəbbüsü ilə başlanmış pilot təcəribi uğurlu olub: Rusiyanın yeddi regionundan 30-dan çox şirkət öz potensialını Azərbaycan biznes birliyinə təqdim etməsi.

- Azərbaycanın təşəbbüsü ilə başlanmış pilot təcəribi uğurlu olub: Rusiyanın yeddi regionundan 30-dan çox şirkət öz potensialını Azərbaycan biznes birliyinə təqdim etməsi.

- Azərbaycanın təşəbbüsü ilə başlanmış pilot təcəribi uğurlu olub: Rusiyanın yeddi regionundan 30-dan çox şirkət öz potensialını Azərbaycan biznes birliyinə təqdim etməsi.

- Azərbaycanın təşəbbüsü ilə başlanmış pilot təcəribi uğurlu olub: Rusiyanın yeddi regionundan 30-dan çox şirkət öz potensialını Azərbaycan biznes birliyinə təqdim etməsi.

- Azərbaycanın təşəbbüsü ilə başlanmış pilot təcəribi uğurlu olub: Rusiyanın yeddi regionundan 30-dan çox şirkət öz potensialını Azərbaycan biznes birliyinə təqdim etməsi.

- Azərbaycanın təşəbbüsü ilə başlanmış pilot təcəribi uğurlu olub: Rusiyanın yeddi regionundan 30-dan çox şirkət öz potensialını Azərbaycan biznes birliyinə təqdim etməsi.

- Azərbaycanın təşəbbüsü ilə başlanmış pilot təcəribi uğurlu olub: Rusiyanın yeddi regionundan 30-dan çox şirkət öz potensialını Azərbaycan biznes birliyinə təqdim etməsi.

- Azərbaycanın təşəbbüsü ilə başlanmış pilot təcəribi uğurlu olub:



## Birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qeydiyyatla bağlı müraciətlər operativ cavablandırılır



Birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi ile bağlı Bakı Şəhəri üzrə Təhsil idarəsinin (BŞTİ) işçi qrupu müraciətlərin operativ cavablandırılmasını təmin edir.

BŞTİ-dən qəzetiimizə bildirilir ki, sentyabrın 10-na (saat 10:30) olan məlumatda əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinifinə qəbul

üçün 48 min 215, məktəbəhazırlıq qruplarına ise 23 min 48 şagird elektron qeydiyyatdan keçib.

Elektron qeydiyyat şəffaflığın və vətəndaşların rahatlığının temin olunması, valideynlərin əlavə vaxt itkisinin qarşısını alınması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, işçi qrupu birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbulla bağlı nəinki iş saatlarında, zərurət olduqda isdən kənar saatlarında da fealiyyət göstərir.

MÜŞFİQƏ

## Mətbuat nümayəndələri "TurAz Qartalı-2019" birgə təlimlərinin gedisini izləyiblər



"TurAz Qartalı-2019" birgə taktiki-uçus təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələri iştirak edir. Sentyabrın 10-da mətbuat nümayəndələri "TurAz Qartalı-2019" birgə təlimlərinin gedisini izleyiblər.

AZƏRTAC xəber verir ki, Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 2-dən başlayan təlimlərə "MiQ-29", "F-16", "Su-25", "P-235", "Kasa" təyyarələri, "Mi-35", "Mi-17",



"Sikorski UH-70", "CH-47" "Çinok" və "ATAK/AH-1W" helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi və 300-dək hərbi qulluqçu cəlb edilib.

Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiya-si müşterək fealiyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fealiyyət, döyüz uzaşması imkanlarının öyrənilmesi, axtarış-xilasətənə tədbirlərinin icrası, havadan zərbələrin en-

dirməkə yer hədəflərinin mehv ediləsi, hava döyüşlərinin icrası və digər tapşırıqların yerinə yetirilməsi məqsədile üçşəhər heyata keçirir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti Faiq Əliyev jurnalistlərə müsahibəsində bildirilir ki, sentyabrın 10-da keçirilən təlimlər iki ədəd "F-16" qırıcı təyyarəsi Azərbaycanın hava məkanında təyin edilmiş bölgədə "MiQ-29" və "Su-25" təyyarələri ilə görüşərək önləmə və "Hava-Hava-Yer" tapşırıqları

yerinə yetirməkə şərti düşmən hədəflərinə zərbələr ediriblər.

Faiq Əliyev bildirib ki, evvelki illərdə keçirilən təlimlərdən fərqli olaraq bu ilki təlimlərdə Türkiye Respublikasının istehsalı olan "ATAK" helikopterləri də iştirak edir. Təlimlərin gələn il Türkiye Respublikasında keçirilməsi nəzərdə tutulur.

Təlimlər sentyabrın 16-dək davam edəcək.

Sikorski UH-70", "CH-47" "Çinok" və "ATAK/AH-1W" helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi və 300-dək hərbi qulluqçu cəlb edilib.

Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiya-si müşterək fealiyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fealiyyət, döyüz uzaşması imkanlarının öyrənilmesi, axtarış-xilasətənə tədbirlərinin icrası, havadan zərbələrin en-

## Aşura günündə 2641,1 litr qan tədarük olunub



Aşura günü ilə əlaqədar Şəhiyye Nazirliyi və Qafqaz Müsəlmanları idarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qan verme aksiyaları keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatə görə, paytaxtda və bölgələrdə təşkil olunan qanverme aksiyalarında saat 9:00-dan 18:00-a qədər 5809 nefer könüllü olaraq qan verib. Ümumiyyətkdə isə 2641,1 litr qan tədarük olunub.

Qeyd edək ki, qanverme aksiyaları 25 şəhər və rayon üzrə 33 yerdə təşkil olunub.

Bakı şəhəri üzrə: Binəqədi rayonu "İmam Əli məscidi", Xəzər rayonu 14 sayılı Birleşmiş şəhər xəstəxanası və "Mir Mövsum Ağa ziyarətgahı", Nəsimi rayonu "Əjdər bəy" məscidi;

Bölgələrdə: Gence şəhəri "İmamzade kompleksi", Lenkeran şəhəri "Böyük bazar" məscidi, Mingeçevir şəhəri "Heydar" məscidi, Sumqayıt şəhər "Cümə" məscidi, Şəki şəhəri "İmam Əli" məscidi, Mərkəzi Qan Bankının Şirvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyleğan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu "Bərdə İmamzade", Biləsuvar rayonu "Cümə" məscidi (mərasim zalı) və 20 sayılı şəhər poliklinikası, Nizami rayonu "Şah Abbas" məscidi, "Sahibəzzaman" məscidi, Sabunçu rayonu "Rehime xanım ziyaretgahı", "İmam Rza" məscidi, Səbail rayonu "Bibiheybat məscid ziyaretgahı", Suraxanı rayonu "Qaraçuxur" məscidi, Yasamal rayonu "Təzəpər" məscidi, "Hacı Cavad" məscidi və "Hacı Soltanəli" məscidi;

Götürülən qanlar Mərkəzi Qan Bankına göndərilir, hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsi istifadə ediləcək.

## Gürcüstan parlamentinin sədri: Azərbaycan ilə strateji əməkdaşlıq bizim üçün çox vacibdir

Azərbaycan bize dost və qonşu ölkədir. Eyni zamanda, bizim üçün vacib tərəfdəsdir. Azərbaycan ilə strateji əməkdaşlıq bizim üçün çox vacibdir. Men bu əməkdaşlığın yüksək seviyyədə qorunub saxlanılması üçün elimdən gələni edəcəyim.

AZƏRTAC xəber verir ki, bu fikri jurnalistlərə müsahibəsində Gürcüstan parlamentinin sədri Arçıl Talavadzə söyleyib.

Parlament sədri Azərbaycana rəsmi səfərin planlaşdırıldığı bilidir. "Hazırda Gürcüstan parlamenti bir sıra vacib qanunlar üzərində işləyir. Gərgin iş qrafiki-

miz var. Biz seçki qanunvericiliyi sahəsində əsləhatlar həyata keçiririk və konstitusiyaya düzəlşə edirik. Bu, bütün ölkə ərazisində ictmai müzakirələrin keçirilməsi tələb edir. Amma men qonşu ölkələr, o cümlədən Azərbaycana səfər planlaşdırıram. Regional əməkdaşlıq Gürcüstan üçün çox vacibdir və biz bu regionun bir hissəsiyik. Qonşu ölkələr strateji əməkdaşlığın yüksək seviyyədə qorunub saxlanılması üçün elimdən gələni edəcəyəm".



## YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatında tədbir keçirilib



Dünen Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib. Tədbirdə çıxış edən

rayon təşkilatı Aparatının baş məsələhətçi Ramiz Yusubov, rayon təşkilatı Qadınlar Şurasının sədri Hicran Xəlilova, Qaradağ rayon Heydər

Əliyev Mərkəzinin direktoru Samirə Həsənova və digərləri ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının müüm ugurları barədə məlumat veriblər. Natiqlər YAP-in Azərbaycanın və regionun güclü və nüfuzlu siyasi təşkilat olduğunu diqqədə qatdıraraq partiyamızın çox böyük inkişaf yolu keçdiyini, xalqı öz ətrafında birləşdirərək ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratyanın inkişafında aparıcı qüvvə kim özünü təsdiq-lədiyi qeyd ediblər. Vurğulanıb ki, YAP-in amali xalq, Vətəne, dövləte sədəqətə xidmət etməkdən ibarətdir.

Yığıncaqda daha sonra ərazi ilk partiya təşkilatına yeni sədr seçilib. Bu vəzifəyə seçilen Leyla Nəcəfova göstərilən etimada görə təşəkkür edərək, etimadi doğrultmaq üçün sədəqətə çalışacağını vurğulayıb.

## "Amulsar" qızıl mədəni məsələsi N.Paşinyanın sonunu yaxınlaşdırır

Ekspertlərin qənaatina görə, qızıl yatağı ətrafında davam edən siyasi xaos Ermənistan hakimiyyətinə yaxşı heç nə vəd etmir

Artıq 1 ildən cəhdər Ermenistanda hakimiyyətdə olan Nikol Paşinyanın hökumətinin fealiyyətsizliyi işgalçi dövlətdə veziyəti dəha da gərginləşdirib. Hakimiyyədən narazı olan əhalisi öz etirazlarını bildirmək üçün müxtəlif üsulla rəa el atır. Buna səbəb baş nazir Nikol Paşinyanın bu gündəkənd verdiyi vədlerin heç birini yerinə yetirməməsi, hətta bəzi məsələlərdə tutduğu məvəqədən son günlər geri çəkilməsidir.

N.Paşinyanın hell etmekdə acizlik göstərdiyi en ciddi məsələlərdən biri Ermənistanın Vayots Dzor vilayətinin mərkəzi Cermük şəhəri yaxınınlığında yerləşən "Amulsar" qızıl yatağının istismarı ilə bağlı problemin hell edilməməsidir. Məsəle burasındadır ki, Rusiya şirkətləri istisna olmaqla, Ermənistan investisiyasi qoynan en iyi xarici korporasiyanın töreman şirkəti "Lidian-Armenia"nın fealiyyəti həle keçmiş iqtidár dövründə aktual idi.

N.Paşinyanın dövründən yəni 2018-ci ilin dekabrında qanlı şəhərinə qədər əsasən "Facebook" sehifəsində Ermənistan hökumətinin Livanın "ELARD" şirkətinin hazırladığı "Amulsar" qızıl yatağının istismarı üçün reyi etraf mühitə tesirin qiymətləndirilməsi barədə yəni rey almaqın zəruri olmadığını öyrənək üçün ekoloji nazirliyinə göndərəcəyini bildirib.

Ermənistan hökumətinin döşdürüy isterik durum Nikol Paşinyanın özünün "Facebook" sehifəsində Ermənistan hökumətinin vəzifəsinin vacib olduğunu vurğulayıb və aksiyalılara qoşulan partiyanın deputatı Naira Zöhrabyan əhalinin etrəzi olacaqı təqdirdə, "Amulsar" qızıl mədənindən aparılaq fealiyyətə qarşı çıxacaqlarını söyleyib.

Buna baxmayaraq, Ermənistan parlamentində eksəriyyəti təşkil edən "demokratik" siyasi élita Qərb sərmayəsi və xalq iradəsi arasında manevr etməkdə davam edir. Siyasi hakimiyyət "Amulsar"ın fealiyyətə başlamasının işsizliyin azalmasına kömək etməcəyini, sosial-iqtisadi vəziyyətin güclənməsinə xidmət edəcəyini iddia edir, müxalifet və qeyri-hökumət təşkilatlarının nümayəndəleri bununla razılaşır. Müxalif gruppular qızıl mədənin fealiyyətə qarşı çıxacaqlarını söyleyib.

Ekspertlərin qənaatine görə, layihənin parlamentdə səsə qoyulması həkim "Menim addimim" bloku daxilində parçalanmaya səbəb ola bilər. Müxalif "Çiçəkli Ermənistan" partiyası isə icimai konsensusa esaslanaraq qərar verilməsinin vacib olduğunu vurğulayıb və aksiyalılara qoşulan partiyanın deputatı Naira Zöhrabyan əhalinin etrəzi olacaqı təqdirdə, "Amulsar" qızıl mədənindən aparılaq fealiyyətə qarşı çıxacaqlarını söyleyib.

Bələliklə, "Amulsar" qızıl yatağı ətrafında davam edən siyasi xaos Ermənistan hakimiyyətinə yaxşı heç nə vəd etmir. N.Paşinyanın bu məsələdə gah nala, gah da mixa vurmaşını laj çətin veziyətə salıb. Ekspertlərin deyərləndirmələrinə görə, N.Paşinyanın "Amulsar" qızıl mədənin istismarında N.Paşinyan hakimiyyətinin siyaseti sert təqnid edilib: "Son günər "Amulsar" qızıl yatağının istismarı ilə bağlı Ermənistan cəmiyyətindəki gərginliyin səbəbi mövcud hökumətin ba-



səbəb olub. Bundan sonra Ermənistanın baş naziri N.Paşinyan özünün "Facebook" sehifəsində Ermənistan hökumətinin Livanın "ELARD" şirkətinin hazırladığı "Amulsar" qızıl yatağının istismarı üçün reyi etraf mühitə tesirin qiymətləndirilməsi barədə yəni rey almaqın zəruri olmadığını öyrənək üçün reyi etraf mühitə tesirin işlənməsinə etiraz etməli olaraq yolları bağlamağa çağırıb. Halbuki 1 həftə bundan qabaq N.Paşinyan həmin yatağın istismarı qəbul etmək üçün dəridən-qabıqdan çıxırdı.

"Amulsar" qızıl yatağı ətrafında baş verən qalmaqla parlament seçkilərindən mağlubiyətətən uğrayan "Daşnakşutun" partiyasını hərəkət keçirib. Yaranmış veziyətə bağlı partiyanın bayanatında N.Paşinyan hakimiyyətinin siyaseti sert təqnid edilib: "Son günər "Amulsar" qızıl yatağının istismarı ilə bağlı Ermənistan cəmiyyətindəki gərginliyin səbəbi mövcud hökumətin ba-

şırı. Beləliklə, "Amulsar" qızıl yatağı ətrafında davam edən siyasi xaos Ermənistan hakimiyyətinə yaxşı heç nə vəd etmir. N.Paşinyanın bu məsələdə gah nala, gah da mixa vurmaşını onu lap çətin veziyətə salıb. Ekspertlərin deyərləndirmələrinə görə, N.Paşinyanın "Amulsar" qızıl mədənin istismarında göstərdiyi qətiyyətsizlik onun hakimiyyətinin sonunu getirə bilər.

**Qasqayı ZİYƏDDİNOĞLU**



Məqale KİVDF-nin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti üzrə həyata keçirilən layihə çərçivəsində hazırlanmışdır

## Bu ilin arxada qalan aylarında da regionlarda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib

Ayri-ayrı rayonlarda yeni sosial obyektlər tikilir, infrastruktur layihələri həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları və yollar əsaslı təmir olunur



(əvvələ ötən sayımızda)

Kənd mərkəzi üçün tikilən ikimərtəbeli müsər binanın birinci mərtəbəsində poçt, avtomat telefon stansiyası, kitabxana, tibb otağı, polis və baytarlıq xidməti fəaliyyət göstərəcək. İkinci mərtəbədə isə inzibati ərazi dairesi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, Yeni Azərbaycan Partiyası ərazi ilk teşkilatı və klub yerləşəcək.

Xidmət mərkəzində isə kənd sakinlərinə müxtəlif məsiş və ticarət xidmətləri göstərələcək. Kənd sakinlərin üçün yeni iş yerləri açılacaq. Burada bir neçə sakin işlə təmər ediləcək, ailə təsərrüfatları məhsullarının satışı teşkil olunacaq. Hər iki quruculuq ünvanında əsas işlər yekunlaşdır, həyətde abadlıq işləri naşa başlanılır.

Kənd yolu da əsaslı şəkildə yenidən tikilir. İkizləyən yoluñ uzunluğu 4,2 kilometrdir. Yolda torpaq işləri görüllüb, qum-cinqil verilüb, su keçidi tikiilib, yol kərəlidilüb.

Muxtar respublikanın Culfa rayonunda isə Darıdağ arsenli su mühacirə və istirahət kompleksi tikilir. Tikintisindən 2019-cu ilin mart ayından başlanılan, zırzemi ile birləşdikdən sonra 2020-ci ilin mayından ibarət olacaq binanın zırzemi hissəsində qazanxana, elektrik otağı, çarhovuzlar, metbəx, bərber, VIP masaj və qeydiyyat otaqları, gözəllik salónu yerləşəcək. Yeni sehiyyə ocağının birinci mərtəbəsində restoran, mağaza, gözləme zalı, bufet, mətbəx, hotel işçiləri üçün istirahət, həkim və müdir otaqları yerləşəcək. İkinci, üçüncü və dördüncü mərtəbələr isə istirahət otaqları üçün nəzərdə tutulur.

Hazırda kompleksin birinci və ikinci mərtəbələrində hörgü və suvaq işləri yekunlaşdırılıb, üçüncü mərtəbədə hörgü, dördüncü mərtəbədə ise beton-qelb işləri aparılır. Həmçinin kommunikasiya xətlərinin çəkilməsinə başlanılıb. Ob-yektde əsaslı təmir tikinti materiallarının istifadə edilir. İnşaatçılar işlərin keyfiyyətli yerinə yetirilməsi üçün seyali çalarlardır.

Qeyd edək ki, Darıdağ arsenli suyu dünəndən ən zəngin və güclü mineral tərkibli olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə səbüt olunub. Ona görə də Darıdağ arsenli suyundan müalicə məqsədilə geniş istifadə olunması muxtar respublikamızda müalicə turizminin inkişafına da öz töhfəsinə verəcək.

Eyni zamanda, Babək rayonunun Gülsənəbad kəndindən kompleks quruculuq işlərinə başlanılıb. Kənddə 144 şagird yerli tam orta məktəb binası tikiilir. Müsər layihə əsasında qurulacaq məktəb ikimərtəbeli olacaq. Məktəbdə müxtəlif fənn kabinetləri, laboratoriyalar, şahmat sıfırı, elektron ləvəhli siniflər fəaliyyət göstərəcək.

Burada kənd və xidmət mərkəzləri de inşa olunur. Eyni zamanda, Gülsənəbad Cəhri kəndi ilə birləşdirən 140 metrlik köprü də yeniden qurulur. Quruculuq işləri çərçivəsində Gülsənəbadda evlər yenisi xətti çekiilir, beş kilometrlik kənddaxili yollar abadlaşdırılır. Yol-larda berkitmə işləri başa çatdırıldıqdan

sorğu astafta dəşənəcək.

Rayonun Kültəpə kəndində de kompleks quruculuq işləri geniş vüset alıb. Kənddə 360 şagird yerli məktəbinin tikiintisi aparılır. Məktəbdə 20 sinif otağı, 1 kompüter, 2 elektron, 1 şahmat sıfırı, 3 laboratoriya, kitabxana, hərb kabine və idman zali tikiləcək.

Şəhərin kənd mərkəzi və hekim ambulatoriyası da inşa olunur. Üçmərtəbeli binanın birinci mərtəbəsində hekim ambulatoriyası, rabitə səbəsi və avtomat-telefon stansiyası yerləşəcək. İkinci iş yerləri açılacaq. Burada bir neçə sakin işlə təmər ediləcək, ailə təsərrüfatları məhsullarının satışı teşkil olunacaq. Hər iki quruculuq ünvanında əsas işlər yekunlaşdır, həyətde abadlıq işləri naşa başlanılır.

Kənddə tikilən digər bir obyekti isə xidmət mərkəzidir. Burada ərzəq, təsərrüfat məlləti mağazaları, bərber, gözəllik salónu, işi satışı mağazası olacaq. Kəndin yolları, rabitə və elektrik xəttləri də əsaslı təmər ediləcək. Tikilən obyektlərin ərazilərində müsər işşələndirmə sistemləri qurulacaq və yaşıllıqlar salınacaq.

Bundan başqa, "ARTAY" İnşaat LTD Şirkətinin Naxçıvan filialı tərəfindən Şəhər rayonunun Muğancıq Mehribə kəndində genişmiyəqaslı tikiinti-quruculuq işləri çərçivəsində 4 obyekti tikiilir. Kənddə 224 şagird yerlik tam orta məktəb binası bütünlükən yeniden qurulur. İkimərtəbeli binada əsas işlər yekunlaşdır. Binanın dam örtüyü vurulub, kommunikasiya xətləri çəkilib, qapı-pəncərələr quraşdırılır, suvaq işlərinə başlanılıb. Hazırda, dəhlizlər və mərtəbələrərəsi pikkələnlərə trəvtinən daşar dəşənir, otaqların döşəməsi vurulur.

Muğancıq Mehribə kəndində ikimərtəbeli kənd mərkəzi üçün tikilən yeni binada inzibati ərazi dairesi üzrə nümayəndəlik, bələdiyyə, YAP ərazi üzrə ilk teşkiləti, kitabxana, iclas zalı, baytarlıq məntəqəsi, poçt, ATS, polisin sahə müvəkkili üçün otaqlar olacaq.

Ötən əsrdən inşa edilən daha bir obyekti isə birmərtəbeli xidmət mərkəzidir. Burada ərzəq və təsərrüfat məlləti mağazaları, dəkun, gözəllik salónu və bərberxana fəaliyyət göstərəcək.

Bütün bu tədbirlərin davamı kimi Qarxun kəndindən başlanan, Muğancıq Mehribə və Məmmədsabir kəndlərindən keçərək Şəhər şəhərindən təmər ediləcək. Burada ərzəq və təsərrüfat məlləti mağazaları, dəkun, gözəllik salónu və bərberxana fəaliyyət göstərəcək.

Şəhərin 50-ci illərində Astara şəhərində bələdiyyənin təmər işləri quraşdırılır. 12-ci 12-ü il 24-ü ki 12-si bir otaqları. Tikintidə əksəriyyəti yerli sakınlar olmaqla 50-dən çox işçi çalışır.

Artıq yaşayış binasında hörgü işləri başa çatıb, dam örtüyü vurulub, su, elektrik xəttləri və istilik sistemləri yoxlanılaq qəbul olunub. Bina da sakınların rahat yaşamasan üçün bütün lazımı şərait yaradılır.

Tatlılaşdırıcı kənd, binadakı mənzillərin 16-sı tek, 16-sı iki, 16-sı isə çotcaqlıdır.

Azərbaycan Respublikası Prezidentinin məvafiq Serencəməna əsasən eha-linin mənzil-məsiş şəraitini yaxşılaşdırmaq məqsədilə Astara şəhərinin Həz. Aslanov Küçəsində inşa edilən 48 mənzilli yaşayış binasında işlər isə tam başa çatıb. Bina yaxın günlərdə sakınların istifadəsine verilecek. Prezident İlham Əliyev imzaladığı Serencəməna əsasən ayrılan vəsait hesabına inşa olunan 4 mərtəbəli yaşayış evinin tikintisindən ötürü inşai-rahunda başlanılıb. İnşaatçıların gərgin əməyi sayəsində artıq binanın daxili və xaricində işlər tam keyfiyyətə yekunlaşdır, qaz, su, elektrik xəttləri və istilik sistemləri yoxlanılaq qəbul olunub. Bina da sakınların rahat yaşamasan üçün bütün lazımı şərait yaradılır.

Şəhərin 50-ci illərində Astara şəhərində bələdiyyənin təmər işləri quraşdırılır. 12-ci 12-ü il 24-ü ki 12-si bir otaqları. Tikintidə əksəriyyəti yerli sakınlar olmaqla 50-dən çox işçi çalışır.

Artıq yaşayış binasında hörgü işləri başa çatıb, dam örtüyü vurulub, su, elektrik xəttləri və istilik sistemləri yoxlanılaq qəbul olunub. Bina da sakınların rahat yaşamasan üçün bütün lazımı şərait yaradılır.

Təmir-bərpa işlərinin bir qismi yekunlaşdır. 56 çarpayılıq xəstəxana binasının bu ilin sonuna dek təhlif vərliməsi planlaşdırılır. Yenilənən sehiyyə ocağı əsaslı təmir olunur. Şəmkir rayon İcra Hakimiyyətindən tikiilir, 2018-ci ilin əvvəlindən təmirinə başlanılıb. Təmir işlərinin əsaslı təmirinə başlanılıb. Təmir-bərpa işlərinin bir qismi yekunlaşdır. 56 çarpayılıq xəstəxana binasının bu ilin sonuna dek təhlif vərliməsi planlaşdırılır. Yenilənən sehiyyə ocağı əsaslı təmir olunur. Şəmkir rayon İcra Hakimiyyətindən tikiilir, 2018-ci ilin əvvəlindən təmirinə başlanılıb. Təmir işlərinin əsaslı təmirinə başlanılıb.

Bu il, həmçinin yeni binanın arxa hissəsində 36 mənzilli, dördmərtəbeli yaşayış evinin tikintisine başlanması da nəzərdə tutulub. Binaların arasında sakınlar üçün istirahət güşələri, avtonomliyət vasitələri üçün dayanacaq da inşa edilecek.

Nadir AZƏRİ

İsmayılli rayonunda isə Yaponiya



## DOST Agentliyi və KİVDF birgə müsabiqə elan edib

Dayanıqli və Operativ Sosial Təminat Agentliyi (DOST) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvi Informasiya Vəsitlerinin inkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) DOST (Dayanıqli və Operativ Sosial Təminat) konsepsiyası əsasında innovativ yeniliklərin tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərin ehaliyə vəhidi standartlarında "bir pəncərə"dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və məmənluğunu prinsipilə ilə təşkil sahəsində aparılan islahatlarla əlaqədar birge fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

Fonddan AZƏRTAC-a bildirilər ki, "DOST mərkəzləri müsər Azərbaycanın siması kim" mövzusunda keçirilən müsabiqənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial islahatlar programının nüaliyyətlərindən biri kimi dövlət sosial xidmətlərinin təşkilində DOST layihəsi əsasında innovativ yenilikləri, optimallı və effektiv idarəcili ehtiya edən yeni keyfiyyət mərhələsinə keçidin təmin olunması və sosial sahə üzrə genişmiyəqaslı xidmətlərin ehaliyə vəhidi standartlarında "bir pəncərə"dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmənluğunu



prinsipilə ilə təşkilində layihənin müümü üstünlükleri barede geniş içtimai məlumatlaşdırımda peşəkar jurnalist eməyinin stimullaşdırılmasıdır.

Müsabiqə elan olunan gündək ən azı bir müddətində Kütüvi informasiya vəsitlerində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media ressurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Təqdim olunan yazıların sərləvhəsi təqdim edilmiş mövzul ilə eyni olmalıdır. Müsabiqəyə her jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnalarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnfərmasiya agentliklərdə, səyt və portallarda çalışan jurnalistlərin yazılarını həmən saatlarında yerləşdirməli və liniki məqalənin yazıldığı diskde təqdim etməlidirlər. Yazı son bir ilde, həftədə bir dəfədən az olmayıraq nöşər edilən, Azərbaycan Mətbuat

"Avro 2020"nin Baki könüllülük programı çərçivəsində sentyabrın 11-dən 13-dək Şamaxıda yay düşərgəsi təşkil olunur.



Burada məhz "Avro 2020" könüllülük programı üçün qeydiyyatdan keçən, eyni zamanda, UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyununda çalışmış və finalın müsahibə mərhələsində dən dən yüksək qiymətləndirilən bəlli olan könüllülər iştirak həququ qazanıblar.

Bu düşərgənin təşkilində məqsəd olacaq şəhərə əsasən şəhərin təmərələrindən, onların qonaqlarla görüşür, eləcə də idman və intellektual yarışların təşkilində nəzərdə tutulur.

Düşərgə iştirakçıları xüsusi kriteriyalara əsasən seçilərlər.

Əhalinin siyahıyalınmasının keçirilməsi üçün Qax rayonunda 4 siyahıyalma məntəqəsi yaradılıb



verəcək.

Statistika idarəsinin rəisi bildirib ki, bu mühüm dövlət tədbirinin yüksək seviyyədə keçirilməsi təmin etmek üçün rayonda əhalinin siyahıyalınmasına yardım komissiyası yaradılb, təqvim planı təsdiq edilib. İndiyədək ərazi üzrə siyahıyalınmanın 39 təlimatçı-nəzarətçi və 193 sayıcı məntəqəsi daşıyan bu mühüm dövlət tədbirinin yüksək seviyyədə keçirilməsi üçün Qax rayonunda da ciddi hərəkətlər görüllür.

Qax rayon Statistika idarəsinin reisi Xəzri Məmmədov AZƏRTAC-in bölgə mərkəbine bildirib ki, siyahıyalma ölkədə əhalinin həyat fəaliyyətinin hərəkətləri xarakterizə edən kompleks göstəriciləri əldə etməklə onların faktiki vəziyyətini öyrənməye, ötən 10 ilə baş vermiş dəyişikliklərin təhlili və geleçik üçün proqnoz verme yaradır. Müstəqil dövründən sonra üçüncü olan bu siyahıyalma siyahıyalınmasının təqdimatçı məntəqəsi 01-10 oktyabr 2019-cu il

matlandırılması məqsədilə sentyabrın 2-dən 6-dək Statistika idarəsində seminar-müavivə keçirilər. Sayıcılar isə iş planına uyğun olaraq, sentyabrın 23-dən 26-dək seminarlara cəlb ediləcəklər.

Əhalinin siyahıyalınması ilə əlaqədar şəhərə ərazi-sindən kəçə adalarını bildiren lövhələr vurulub və evlərin nömrələnməsi işi tam başa çatdırılın.

Xəzri Məmmədov dövlətimiz dayanıqli inkişaf programlarının işləniləşdir